

Onlar yurdu xilas etməyə getmişdilər...

Hər şey o qədər sürətli yaşandı ki... Şəhid xəbərləri, işğaldan azad edilən torpaqların müjdəsi, Azərbaycan Ordusunun irəliləyişi, Şuşa və əlbəttə ki, düşmənin kapitulyasiyası. Böyüklerindən qəhrəmanlıq hekayələri, bəzən I Qarabağ mühəribəsi ilə bağlı kədərlə və qan dondurulan hadisələrin soراجını eşidən, vətənpərvər ruhda, torpaqlarını işğaldan azad etmək yanğısı ilə böyüyen 1990-ci illərin sonları, 2000-ci illərin əvvəllərində doğulan böyük bir nəsil bu səfər öz şanlı tarixini yazmaq üçün Qarabağa, hər zaman adını eşidib ürəyimizin burxulduğu həmin o torpaqlara gedirdi...

Hər şey, məhz elə bu cür başladı. 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı 1994-cü ildə imzalanan atəşkəs müqaviləsindən sonra, yüzlərlə, hətta minlərlə dəfə eşitdiyi bir xəbərlə oyandı: Ermənistən silahlı birləşmələri atəşkəs rejimini pozub, mövqelərimiz atəşə tutulub və bu qəbildən xəbərlər. O günün yaxşı xatırlayıraq. Sanki ayrı bir ab-hava var idi. Böyük müjdələrin carçası olacaq bu anonslar ara vermir, düşmənin təxribat xəbərləri radiolardan, televiziyalardan insanların söhbətlərinə, gözlerindəki narahatlılığı sıçrayırdı. Amma budəfəki təxribat irimiyyaslı idi. Ermənilər yenəmi torpaq sevdasına düşməndü, yoxsa gözdağı vermək niyyətində idilər, bunu Allah bilər. Lakin Ali Baş Komandanın bildiyi, gördüyü və hazırladığı başqa idi. Bakı vaxtı ilə, təxminən, 14:00 radələrində əvvəlcə Azərbaycan Ordusunun genişmiqyaslı əks-hükum əməliyyatına başlaması xəbəri, ardınca işğaldan azad edilən ilk kəndlərin və yaşayış məntəqələrinin müjdəsi xalqın nigarlanğıına son qoydu.

İnsanlar bir-birinə baxır, sanki işğaldan azad etmək sözünün nə mənaya gəldiyini başa düşmürdülər. Elə mən özüm də... Heç görmədiyim, istirahət etmək üçün belə yaşamın çatmadığı sorağını böyüklərdən, kitablardan və filmlərdən xəbər aldığım, hər zaman şəkillərdən gördüğüm kəndlər, şəhərlər, yüksəkliklər işğaldan azad edildi. Həmin günlərdə qəlbinin dərinliklərində, bəlkə də, heç vaxt Vətən sözünün mənasını başa düşməyən, bu məfhumu ruhu ilə hiss etməyən insanlar belə gözlərində və ürəklərində nəhəng bir alovla, həsrəti və qayğılı duyğularla cəbhədən gələn xəbərləri gözləyir, bunun sənin, mənim deyil, hər kəsin savaşı olduğunu anlayırdılar.



Aradan keçən iki il heç yaşanmamış kimi, yenidən 2020-ci ilə, daha dəqiq desək, 27 sentyabra qayıtsaq, bir neçə saat içinde aldığımız xəbərləri xatırlamaq, lazımlı gələrsə, xatırlatmaq yerinə düşərdi. Belə, bir çoxumuz Vətən mühəribəsindən iki il keçdiyinə inana bilmir. Əlbəttə, bunun bir çox səbəbi var. Səbəblərdən biri, təbii ki, pandemiyadır. Belə ki, 2020-ci il insanlar üçün zamanın necə keçdiyi bəlli olmayan, təqvimlərin önəmini itirdiyi ev şəraitində ötdü. Belə olan halda dünya sivilizaşiyası üçün 2020, hətta 2021-ci illər yaşanılmamış kimi hiss edilir. İkinci bir səbəb isə bizim otuz illik həsrətimizin, əslində, sivil insanların heç gözləmədiyi vaxtda, bəzi şovinistlərin ümidi itirdiyi və xalqı da ümidsizləşdirdiyi bir zamanda, həm də cəmi 44 gün içinde torpaqlarımızın işğaldan azad edilməsi oldu.

Azərbaycan Ordusu irəliləyir... 44 gün ərzində yaşadıqlarımızı, hətta o günlərin şahidlərinə, mənimlə birlikdə eyni xəbərləri izləyən, Prezident İlham Əliyevin xalqa açıqlamalarını gözləyən insanlara belə, tam mənəsi ilə, izah edə bilməyəndə anlayıram ki, biz də 90-ci illərin əvvəllərində Qarabağda yaşayanları tam olaraq başa düşə bilməmişik.

İndi gəlin, həmin günləri və yaşılan hadisələri, xalqın yox, ön cəbhədə savaşan, şəhidlik zirvəsinə ucalan, qazi olan qəhrəmanların gözündən oxuyub təsəvvür etməyə çalışaq. İnsanlar doğulur, böyüməyə başlayır, təhsil alır, kimliyini, milliyyətini və Vətənini öyrənir. Azərbaycan xəritəsini ilk dəfə görən böyük bir nəslə – "Ata, bəs bura nə üçün qırmızı rəngdədir" – sualını verib, barmağını Azərbaycan xəritəsindəki işgal olunmuş torpaqlara tuşlayan,

sualı ünvanlaşdırıcı insanlardan cavab gözləyən körpə uşaqları xeyal edin. Gündəliklərinin birinci sehifəsində, kitablarında, sınıf otaqlarında, hətta dəftərlərində işğal tarixləri olan, bu işğal tarixləri əzbərlətdirilən uşaqları düşünün. Torpaqlarının nə üçün işğal edildiyini anlaya bilməyən, xalqının bu qədər işgəncəyə və zülmə hansı səbəbdən məruz qaldığını dərk etməyən həmin o uşaqlar tarixi dəyişmək, düşməndən intiqam almaq və torpaqlarını işğaldan azad etmək fürsəti ilə qarşılaşanda nə hiss etməli idilər?

Azərbaycan Ordusu Vətən mühəribəsində təkcə ermənilərin uzun illərdir yaratdığı cəfəngiyatları məhv etmədi, həm də onların bir qərinəyə yaxın müddət ərzində qurduqları müdafiə istehkamlarını divarın küncündən təmizlənən hörümçək toru kimi silib-süpürdü. Ermənilər qaçırlar, ermənilər

geri çəkilir, meğlub olduqlarını qəbul edirdilər. Prezident İlham Əliyev demək olar ki, hər gün xalqa açıqlamalar verir, işğaldan azad edilən torpaqların siyahısını insanlar üçün şəxsnə özü oxuyurdu. Prezident İlham Əliyevin sentyabrın 27-dəki çıxışı isə əminəm ki, Azərbaycan xalqının yaddaşında əbədi olaraq qalacaq. Belə ki, həmin gün Azərbaycan Ordusunun əks-hükum əməliyyatına başlığındı xalqa bildirən dövlət başçısı qırurla və böyük qətiyyətlə bildirmişdi ki, bu əməliyyat, 30 il yaxın davam edən işğal prosesinin sonu olacaq. Torpaqlarımız işğaldan azad ediləcək və insanlar öz doğma ata-baba yurdlarına geri qayidacaqlar. Bu qətiyyət, bu inam Azərbaycan xalqının da qəlbində alovə çevrildi, inamımızda inam, iradəmizə iradə qatdı. Xalq Prezidentinin ətrafında birləşdi. İnsanlar, hətta tələbə olduğuna və ya sağlamlılığına görə əvvəllər hərbi xitmətdə olmayan cavanlar belə könlüllü şəkildə ön cəbhəyə getməyə can atır, bir qarış Vətən torpağı üçün gözlerini qırpmadan canlarından keçəcəklərini bildirirdilər. Həqiqətən də, həmin günləri yaşamadan anlamaq, həmin hissəleri sonradan eşidib duymaq mümkün deyil. Biz bütün bir xalqın, siyasi görüşündən, dinindən, bögüsindən, sosial mövqeyindən asılı olmayaraq birləşdiyinin, bütünləşdiyinin şahidi olduq. Biz tarix boyu eşitdiyimiz azadlıq, hərəkatlarını, hürriyyət dastanlarını cəmi 44 günün içinde öz gözlərimizlə gördük. Anladıq və bütün dünyaya anlatdıq ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayıb, bu torpaqlar üçün can verməyə də, can almağa da hazırlırdı.

Əlbəttə, son illərdə ordu quruculuğu sahəsində görülən işlər, həyata keçirilən islahatlar, ordumuzun maddi-texniki bazasının yenilənməsi, gücləndirilməsi, Azərbaycan Silahlı Qüvvələrinin dönyanın ən müasir silahları ilə təchiz edilməsi qələbəmizi şərtləndirən əsas səbəblərdən idi. Lakin unutmaq olmaz ki, ordumuzun şəxsi heyeti hər bir adımdında evində olduğunu, evinə, doğma yurduna qayıtdığını hiss edir, haqq üçün savaşıdığını dərk edirdi. Bu yazının "Babək" filmində dillər əzbəri olan cümlələrlə bitirmək istəyirəm: "Azadlıq, ister acı olsun, ister şirin, yalnız o idi "bizlə" döyüsdən-döyüşə aparan!".

**İmran ƏLİYEV,
"Xalq qəzeti"**